

## Uşaq evindən çıxan rəqqasə

**Aliyə Ramazanova:**  
“İnsanı yıxan onun daxilidir”

**K**eşməkeşli həyatı olub. Dünyaya göz kaçandan problemlər içərisində yaşasa da, valideynlərini itirsə də, zəhməti, işgüzarlığı sayesində ayaqları üzərində dayana, həyatını qura, hətta bütün Azərbaycanda tanına bilib. Müsahibimiz milli rəqslerimizin mahir ifaçısı, əməkdar artist, 73 yaşı Aliyə Ramazanovadır.

### “ANAM AÇLIQDAN DÜNYASINI DƏYİŞDİ”

Qusarın Piral kəndində sadə və kasib ailədə dünyaya göz açıb. 4 bacının sonbeşiyi olub. O, 4 aylıq olanda Böyük Vətən Müharibəsi başlayıb. Diğerleri kimi, Aliyənin atası da cəbhəyə yola düşüb. O gündən anasının 4 uşaqla keşməkeşli həyatı başlayıb: “Anam mühərbi illərində çox əziyyət çəkdi. Qadınları da tarlaya işləmeye göndərildi. Anam da gedirdi, bəzən gecəni orada qalmalı olurdu. Gecələri samandan düzəldilən balaca komalarda yatırdılar. Südəmər olduğuma görə məni də özüyle aparırdı. Ağacdan beşik düzəldib bir dəfə orada yellədir, özü iş görməye gedirdi. Əlinə düşəni də bize yedizdirirdi ki, acıdan ölməyek. Özü isə acliqdan dünyasını dəyişdi. Onun arxasında isə bacımı itirdik. Onda mənim təxminən 3-4 yaşım olardı”.

### UŞAQ EVİNDƏN BAŞLAYAN HƏYAT

Atası cəbhədən qayıtmadığına görə 3 uşaq kimsəsiz qalır: “Mühərbiin ağır illeri olduğundan qohumlarımızın bizi baxmağa imkanı yox idi və buna görə onları qinaya bilmərəm. Yalnız böyük bacımı mühərbiədən qayıdan əmim himayesine götürdü. Məni ve bacımın birini uşaq evinə yerləşdirildi. Bacım əvvəl Qusar, sonra Qəbələdəki, mənse Bakıdakı uşaq evinə düşdüm. Onda mənim təxminən 4 yaşım var idi”.

Əvvəl Mərdəkanda ikimərtəbəli bağ sahəsində yerləşən uşaq evində, sonra Bakıda Nizami parkında 11 nömrəli uşaq evində məskunlaşmalı olur: “11 nömrəli uşaq evində direktor Bahar Ağalarova idi. Uşaqlara o qədər nəvaziş göstərir, gözəl baxırı ki, hamımız ona “ana can” deyə müraciət ederdik. Burada bizim üçün həm milli rəqsler, həm balet klassik hərəkətləri öyrənilir, rəssamlıq, teatr, tikiş və s.



dernəklər teşkil edilirdi. Kimin səsi vardısa, oxumağı öyrədiridilər. Müəllimlər uşaq evinə gelib bizimle məşgül olurdular. Üzgülük dərsinə də gedirdik. Bizi zəhmətə də alışdırıldılar. 4-5-ci sinifdən başlayaraq beş-beş növbəti olur, hansısa otagi yiğisidir, pəncərələrinə qədər silirdik. Müəllimlərimiz işimiz qiymət verir, bu da bizi həvəsləndirirdi”.

### “DƏRSİMİ ŞAM AĞACININ ÜSTÜNĐƏ EDİRDİM”

Orta təhsilini Bakıdakı 20 nömrəli məktəbdə alıb. Bunun üçün başqalarının avtobus, trolleybus, tramvayla getdiyi yolu piyada gedirmiş: “Qiş, yay, hər gün 20-25 dəqiqə Nizami parkından (indiki Luna park – L.M.) Xətai Mədəniyyət Evinin yaxınlığında yerləşən məktəbimizə piyada gedərdik. Uşaq evində xüsusi müəllimlərimiz var idi ki, dərsdən sonra hər birimizlə ayrı-ayrı məşgül olar, məktəbdə tapşırılan dərsi başa salardı”.

Müsahibimiz dərs oxumağı, xüsüsliş humanitar fənləri sevdidini deyir. Əlaçı olmasa da, orta məktəbi “4”, “5”lə bitirib: “Otaqda uşaqlarla birgə dərsə hazırlaşanda səs olurdu. Buna görə uşaq evinin həyətindəki şam ağacılarından birinin üstündə dərslərimə hazırlaşırdım, heç kim də məni görmürdü. Dərslərimdən yaxşı qiymətlər alındıqdan uşaqlar dərsə nə vaxt hazırlaşdığımı soruşturular. Bunun siri olduğunu desəm də, sonradan sırrimi əlaçı sınıf yoldaşımıza açdım. Qorxurdum uşaqlara deyəm, şam ağacının üstündəki yerimi tutul”.

### “VALİDEYNLƏRİM HƏMİŞƏ BEYNİMDƏ İDİ”

Bütün uşaqlar dərslərinə hazırlaşışdan sonra “şən saatlar” başlayırdı: “Qonaq otağımızda piano var idi. Müəllim gəlib pianoda çalır, digər müəllim isə bize rəqs dərsi keçirdi. Rəqs o vaxtdan sevmişəm”.

Uşaq evində günləri maraqlı keçə də, ata-anə, bacı nisgilini həmişə çəkib: “Bizə elə qayğı göstərildi ki, sixilmirdi. Bir dəfə görmədim ki, müəllim kiməsə əlini vursun, kiməsə ağır söz desin, ya səs tonunu qaldırsın. Amma valideynlərim, bacılarım həmişə beynimdə idi. Bacılarım, əmimin olduğunu bildirdim. Uşaq evindəki bacımla soyadalarımız fərqli olduğuna görə bir-birimizdən xəber tuta bilmirdik”.

Deyir ki, Allahın möcüzəsi nəticəsində bir-birlərini tapırlar: “Qəbələ rayonundan 5-6 qızımız yanımıza getirilər. Hərə bir qızı götürüb səhbət tutduq ki, darıxmasınlar. Mən də bunlardan biri ilə dost oldum. Bir neçə gündən sonra mənim “himayəyə götürdürüüm” qız gəldiyi uşaq evinə məktub yazdı və məktubda oradakı qızların adını qeyd etdi. Məktuba baxanda bacımın adını gördüm və qızdan onun haqqında danışmasını xahiş etdim. Bildirdi ki, o, bacısını axtarır. Doğuluğu kənd, ata adı, doğum tarixi hamisi bacıma aid məlumatlar idi. Sonra uşaq evinə səs

### Lalə MUSAQIZI



düşdü, “ana can”ım bacımı mənim olduğum uşaq evinə getirdirdi. Bacımla qovuşanda çox xoşbəxt idim. O gündən bir-birimizi tərk etmədi”.

Aliyə ilə bacısı təhsilini sənət məktəbində davam etdirməli olur: “İkimiz də mətbəə işçisi ixtisasına yiyləndik. Bacım uzun illər mətbəədə işlədi və oradan təqaüdə çıxdı. Mən də mətbəə işlərini əla öyrəndim, bütün qiymətlərim “5” idi. Amma mən başqa yolu seçdim”.

### “MƏNƏ GÖRƏ MOSKVAYA TELEGRAM VURDULAR”

13 yaşlı Aliyə sənət məktəbində oxuya-oxuya rəqs dərnəyinə gedir: “Ehtiyat Əmək Qüvvələrinin özfəaliyyət dərnəyində müəllimim xalq artisti Böyükəga Məmmədov idi. Burada məni ansamblın solisti etdi. Sənət məktəbində oxuya-oxuya 3 il rəqs dərnəyinə getdim. Rəqs dərnəyindən bizi olimpiadalarla, festivallara aparırdılar, hətta Moskvaya da gedirdik. Bir neçə dəfə televiziyyada da çıxış etmişdim. Xalq artistləri Əminə Dilbazi və Əlibaba Abdullayev özfəaliyyət dərnəklərini gəzib rəqs üzrə ən istedadlı uşaqları Dövlət Filarmoniyasına dəvət edirdilər. Mənim 16 yaşım var idi, sənət məktəbini qurtaranın yaxın Əminə Dilbazi məni Dövlət Filarmoniyasının direktoru, bəstəkar Soltan Hacıbeyovun yanına apardı. Onun təqdimatı ilə Soltan müəllim məni yoxlamadan işe götürdü. O zaman sənət məktəbini bitirməyime 3 ay qalmışdı. Məktəbi qurtarhaqtarda sənət məktəbinin rəhbərliyinə Filarmoniyaya getmək istədiyimi deyəndə, razılışmadılar, onlara lazımlı olduğumu, məni əvvəlcə yataqxana, sonra evlə təmin edəcəklərini dedilər. Mən isə rəqs etmək istədiyimi bildirdim. Əminə xanıma hal-qəziyyəni danişdim. O da Soltan müəllime dedi. Soltan müəllim bizim o vaxtkı mədəniyyət nazirimiz Bayram Bayramova Filarmoniya üçün çox lazımlı kədi olduğumu, amma sənət məktəbindən buraxmadıqlarını bildirdi. Mədəniyyət Nazırılıyi bununla bağlı Moskvaya telegram vurdu. Dərsdə oturduğum yerde məktəbin direktoru içəri girdi və məni çağırıdı. Ürəym döyünməyə başladı ki, yəqin məni rəqs getməyə qoymayacaqlar. Moskvadan telegram gəldiyini və buranı bitiren kimi Azərbaycan Dövlət Filarmoniyasına işə qəbul olunacağına dedi. Qızlarımız bu xəbərə sevincə qışqırıb əl cəldildərlər. Amma direktorun xəbəri yox idi ki, artıq 3 aydır oranın işçisiyəm. Beləliklə, mənim zəhmətim, işgüzarlığım, özümü aparmağım, tənbəl olmağım filarmoniyaya yol açdı”.

### CAVANLIQ ÖZÜ GÖZƏLLİKIDİR

Sənət məktəbində narazılıq olduğundan son 3 ayda Filarmoniyaya gizli getməli olur: “Məktəb formasının altından çit paltar geyinirdim. Məktəbin çıxışında üstənə palṭarımı soyunub qızlara verir və işə qaçırdım. Qayıdanda da qızlar paltarı getirir, geyinib məktəbə daxil olurdum. Sənət məktəbini bitirəndən sonra Filarmoniyaya gedəndə mənə 3 aylıq maaşımı birdən verdilər. Bu pulla özümə pal-paltar aldım. Kiraye qalırdım. Bacımı da ora getirdim. Sonra bacıma elçi düşdü və el adəti ilə oradan gəlin köçürüldüm”.

Filarmoniyada işə qəbul olunanandan sonra gənc qız üçün dünənya yollar açılır: “İlk qastrol səfərim 3 aylıq Çinə oldu. Yalnız dünya ölkələrində deyil, Azərbaycanın ucqar kəndlərinə də ezam olunurduq. Dağlarda çoban konsertləri verirdik. Bu konsertlərdə başımızda maraqlı hadisələr gəlirdi. Bir dəfə oynadığımız yerdə inek tövlədən çıxıb bizə sarı geldi. Üç qız idik, hamımız konsertin yarısında pəren-pəren döyüdü. Bir dəfə də, müğənni yoldaşımız oxuyur, biz isə rəqs edirdik. Bu zaman çoban iti müğənninin ayaqlarına sarılmağa başladı. Müğənni gah oxuyur, gah da mikrofonu ağızından çəkib itə “poşol” (get – L.M) deyirdi. Qızlarla bilmirdik, oynayaq, ya gülək”.

Qeyd edək ki, Aliyə xanımın nəvələri, nəticələri olsa da, hələ də gənclik təravetini, optimistliyini itirməyib. Müsahibimizdən bunun sırrını də soruşturdı: “İnsanın daxilindəki həvəs, nur, təmizlik gərek heç vaxt itmesin. İnsanı yıxan onun içi, paxılıq hissi, tamahkarlığı, başqasına rişxənd etməyi, yuxarıdan aşağı baxmağıdır. Bunlar insanı çürüdür, məhv edir. Mənimse içim həmişə bahardır”.

A.Ramazanova, gənc qızlarımıza məsləhət də verdi: “Həddindən artıq kosmetika lazım deyil. Çünkü cavaniq özü gőzəllikdir”.